

AZE

Azərbaycan
Respublikası Gənclər
və İdman Nazirliyi
yanında İctimai Şura

Fəaliyyət Hesabatı

2021-2022



Mündəricat

Giriş.....	3
İctimai Şuranın tərkibi.....	4
İctimai Şuranın strukturu.....	5
Fəaliyyətlər.....	6
Gənclər və idman Nazirliyi ilə görüşlər.....	7
Gənclər təşkilatları ilə məsləhətləşmələr.....	9
İctimai dinləmələr.....	10
Gənclər paytaxtı-Tovuz.....	11
Mingəçevir.....	12
Lənkəran.....	13
Gənclər təşkilatlarının idarə edilməsində keyfiyyət meyarları.....	14
İclaslar.....	15
Müraciətlər.....	16
2023-cü il üçün Hədəflər.....	17
İctimai Şuralarla bağlı fəaliyyətlər.....	18

Giriş


2021-cil il iyul ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə Nazirlik yanında İctimai şuranın yeni tərkibi müəyyənləşdirilmişdir. Qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə tam şəffaf şəraitdə rellaşan seçkilərdə Gənclər və İdman Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şura yaradılmışdır.



İctimai Şuranın tərkibi

Azər Əliyev	ARGİNİŞ-in sədri
Azad Mənaflı	ARGİNİŞ-in sədr müavini
Arif Məmmədov	ARGİNİŞ-in sədr müavini
İntiqam Cavanşir	ARGİNİŞ-in katibi
Aynur Məmmədova	İctimai şuranın üzvü, "Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası" İctimai Birliyi
Asim Vəliyev	İctimai şuranın üzvü, "Gənclərin Təhfəsi" İctimai Birliyi
Azər Əliyev	İctimai şuranın üzvü, "Gəncliyin Təşəbbüsü Maarifləndirmə" İctimai Birliyi
Cəsarət Əhmədov	İctimai şuranın üzvü, Azərbaycan Qol Güləşi Federasiyası
Coşqun Hidayətov	İctimai şuranın üzvü, "Böyük Qayıdış" Gənclər Təşkilatı
Elnur Aliyev	İctimai şuranın üzvü, "Ağsu" Futbol Klubu
Elnur Məmmədov	İctimai şuranın üzvü, "Autizm Assosiasiyası" İctimai Birliyi
Hüseyn Əsgərli	İctimai şuranın üzvü, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi
Nigar Ələsgərova	İctimai şuranın üzvü, "Odlar Yurdu" Gənclər İctimai Birliyi
Niyaməddin Paşayev	İctimai şuranın üzvü, Azərbaycan Taekvondo Federasiyası
Nuranə Şıxəliyeva	İctimai şuranın üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası

İctimai Şuranın strukturu



Azər Əliyev
Sədr



Azad Mənaflı
Sədr müavini



Arif Məmmədov
Sədr müavini



İntiqam Cavanşir
Katib

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri



Aynur Məmmədova



Asim Vəliyev



Cəsarət Əhmədov



Coşqun Hidayətov



Elnur Aliyev



Elnur Məmmədov



Hüseyn Əsgərli



Nigar Ələsgərova



Niyaməddin Paşayev



Azər Əliyev



Nurana Şixəliyeva



FƏALİYYƏTLƏR



Gənclər və İdman Nazirliyi yanında İctimai Şura indiyədək fəaliyyət istiqamətləri üzrə Bakıda və regionlarda olmaqla iclaslar, dinləmələr və görüşlər həyata keçirmiş, daxil olan müraciətlərə baxılmış və müraciətlərin həlli ilə bağlı təşəbbüslər göstərmişdir.



11
İclas



8
Dinləmə



20
Müraciət



13
Görüş

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ İLƏ GÖRÜŞLƏR

İctimai Şura üzvlərinin Gənclər və idman Naziri cənab Fərid Qayıbovla görüşləri keçirilmişdir. Görüş müddətində Şura üzvlərini maraqlandıran məsələlər müzakirə edilmiş və təkliflər səsəndirilmişdir. Qeyd edək ki, cənab nazirlə 2 görüş baş tutmuşdur.



GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ İLƏ GÖRÜŞLƏR

İctimai Şura üzvlərinin Gənclər və idman Nazirinin müavini İndira xanım Hacıyeva ilə görüşü baş tutmuşdur. Görüş müddətində Şura üzvlərini maraqlandıran məsələlər müzakirə edilmiş və təkliflər səsləndirilmişdir.



GƏNCLƏR TƏŞKİLATLARI İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR



İctimai Şura il ərzində 50-dən çox gənclər təşkilatlarının rəhbərləri ilə bir sıra məsləhətləşmələr və görüşlər həyata keçirmişdir.



İCTİMAİ DİNLƏMƏLƏR

Hazırkı fəaliyyəti dövründə İctimai Şura paytaxtda və regionlarda olmaqla 8 İctimai dinləmə həyata keçirmişdir. Dinləmələrdə, əsasən, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclərlə, idmançılarla və bu sahələrdə çalışan şəxslərlə görüşlər təşkil edilmiş, onları maraqlandıran məsələlər və təkliflər dinlənilmişdir. Toplanan təkliflər sənədləşdirilərək müvafiq qurumlara təqdim edilmişdir.



GƏNCLƏR PAYTAXTI - TOVUZ



İctimai Şuranın regionlarda baş tutan ictimai dinləməsi - Tovuz.

Gənclər paytaxtında keçirilən dinləmə zamanı gənclərin qarşılaşdığı çətinliklər və gənclərin təklifləri dinlənilmişdir. Daha sonra isə Şura üzvləri Tovuz Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olmuşdur.



Mingəçevir



İctimai Şuranın regionlarda baş tutan ictimai dinləməsi - Mingəçevir.

Şura üzvləri Mingəçevir şəhərində yaşayan fəal gənclər, gənclərlə iş sahəsində çalışan şəxslər və idmançılarla görüşmüş, regionda aktiv fəaliyyət göstərən gənclər və idmançıların təklif və problemləri dinləmişdir.



L nk ran

 ctimai  uranın regionlarda ba  tutan ictimai dinl m si - L nk ran.

 ura  zvl ri ilk n vb d  L nk ran Olimpiya  dman Kompleksinin cari v ziyy ti il  tan   olmu  , daha sonra bir qrup idman  i v  m    i il  ictimai dinl m  h yata ke irilm  dir. Dinl m d  idman  ıların qar ıla  ı ı   tinlikl r, t klifl r v  iradlar, h m inin qeyd edil n m s l l rin h lli istiqam tində m zakir l r aparılm  dır.

G n n ikinci yarısı g ncl rl  g r   ba  tutub. G r  d  g ncl r t r find n onları maraqlandıran m s l l r, t klif v  iradlar s sl ndirilib.



Gənclər təşkilatlarında keyfiyyətli idarə etmə meyarları

Gənclər və idman Nazirliyi və İctimai Şura "Gənclər təşkilatlarının idarə edilməsində keyfiyyət meyarları" sənədinin ilkin nümunəsi üzrə ictimai dinləmələrə start verib. Sənədin hazırlanmasında məqsəd gənclər təşkilatlarının idarə edilməsində keyfiyyət meyarlarının müəyyən edilməsi, gənclər təşkilatlarının fəaliyyətinin və işinin peşəkarlaşmasını stimullaşdırmaq, sağlam rəqabəti təşviq etmək və təşkilatların keyfiyyətli fəaliyyətinin ölçü meyarlarını müəyyən etməkdən ibarətdir. Eyni zamanda, keyfiyyət meyarları gənclər təşkilatları üçün gələcəkdə dövlətin yeni dəstək mexanizmlərinin formalaşmasına dəstək olacaq. Dinləmədə iştirak edən 50-dən çox gənclər təşkilatları sənədi müzakirə edərək təklif və tövsiyələrini bildirdilər. Sənədin müzakirəsinin davamı Gənclər Təşkilatlarının V Konqressində də baş tutub.

Gənclər Təşkilatlarının V Konqresi

8-10 dekabr, 2022

Tovuz



İCLASLAR



Ümumilikdə, İctimai Şuranın 11 iclası keçirilmişdir.

Baş tutan iclaslarda fəaliyyət planı tərtib edilmiş, gənclər və idman sahəsi üzrə işçi qrupu təyin edilmiş, o cümlədən, Şuranın cari məsələləri müzakirə olunmuşdur.



MÜRACİƏTLƏR

İl ərzində Şuranın sosial şəbəkə hesabları və Şura üzvləri tərəfindən 20-dən çox müraciət daxil olmuşdur. Daxil olan müraciətlər sahəsi üzrə İctimai Şura üzvlərinə, Gənclər və idman Nazirliyinin müvafiq şöbələrinə və aidiyyəti qurumlara yönəldilmişdir.


HƏDƏFLƏRİMİZ

2023-cü ildə İctimai Şura olaraq əhalimizin 23%-ni təşkil edən gənclərin sosial problemlərin həllində fəal iştirak etmək və bu məsələlərin həllinə dəstək olmaqdır.

Fəaliyyətlərin təşkili gənclərlə çalışan müxtəlif maraqlı tərəflərin iştirakı və onlarla qarşılıqlı tərəfdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.

Aşağıda qeyd edilən **4 prioritet istiqamət** üzrə ictimai dinləmələr, sənədlərin hazırlanması, müvafiq təkliflərin təqdim edilməsi planlaşdırılır.

- ✓ Narkomaniya
- ✓ Məşğulluq
- ✓ Erkən nigahlar
- ✓ Vətənpərvərlik



Gənclər təşkilatları ilə iş

Dövlət gənclər siyasətinin həyata keçirilməsi və gənclərin inkişafında əsas hərəkətverici institutlardan olan gənclər təşkilatları ilə aşağıdakı istiqamətdə fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulub.

- ✓ Gənclər təşkilatlarının inkişafı istiqamətində fəaliyyətlər;
- ✓ Gənclərin qarşılaşdığı çətinliklərin həllində gənclər təşkilatlarının iştirakçılığının təmin edilməsi;
- ✓ Gənclərlə bağlı qanunverciliyin təhlili və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində;

Bu istiqamətdə panel görüşləri, ictimai müzakirələr, işçi qruplarının yaradılması planlaşdırılır.



İCTİMAİ ŞURALARLA BAĞLI FƏALİYYƏTLƏR

İctimai Şuraların Vahid Onlayn Platformaya integrasiyası ilə bağlı təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü Hüseyn Əsgərli iştirak etmişdir.

İctimai Şuraların Onlayn Platformaya integrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib.



İCTİMAİ ŞURALARLA BAĞLI FƏALİYYƏTLƏR

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən təşkil olunan “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda keçirilən konfransında Gənclər və idman Nazirliyi yanında İctimai Şura olaraq təmsil olunduq.



Əlaqə:



ictimaishura.gin@gmail.com



[@ictimaishura](https://www.facebook.com/ictimaishura)



[@ictimaishura](https://www.instagram.com/ictimaishura)